

60-cılar ədəbiyyatının görkəmli nümayəndəsi - Erkin Səməndər



1960-ci illərdə poeziya aləminə özünəməxsus estetik ruhlu poeziyalarla qədəm qoymış Erkin Səməndərin poeziya, nəşr, dram əsərləri olmadan bugünkü özbək ədəbiyyatının təsəvvür etmək çatdırır. Erkin Səməndər (1935-2024) həyati ve yaradıcılığı boyu tekke müxtəlif yaradıcılıq teşkilatlarında, həmdə çalışdığı bir sıra məsul vəzifələrde özək ədəbiyyatının inkişafına öz layiqli töhfəsinə verib.

Avropada belə deyim var: "Şairler kəndde doğulur, Parisdə ölürlər". Bu məsələ tarix boyu ali qəlam tutub söz dəyərlərin üçün eməli ifadəye çevrilir, paytaxtaya can atıblar. Amma demək olmaz ki, paytaxtaya can atan bütün qəlam-söz adamları ədəbiyyatda təsirlili iz buraçıblar.

Erkin Səməndər 1935-ci il 22 mart - Növrüz bayramı günü Xanke rayonunun Zenexas kəndində anadan olub. Xərezm Dövlət Pedagoji İstítutunu bitirdikdən sonra orta məktəbdə müəllim, Urgenc rayon qəzeti ndə, vilayət radiosunda, "Xərezm həqiqəti" qəzətində, vilayət partiya komitəsində və vilayət mətbuat şöbəsində işləyib. Daha sonralar, 1967-77-ci illerde Daşkənddə Özbəkistan televiziyyasında müxtəlif vəzifələrde çalışıb.

1977-ci ilde ata yurduna - Xərezmə, Urgence qaydib "Xərezm həqiqəti" qəzətinin baş redaktoru vəzifəsinə tayin olunub. Erkin Səməndər 1990-ci ilə qədər bu vəzifədə çalışıb, az sonra isə rayon partiya komitəsinin katibi seçilib. 1990-ci ilin martında isə yeni tarixi dəyişikliyə uyğunlaşdırılmış strukturunu qurduğu ərefədə Erkin Səməndər Prezident Şurasının üzvü seçilir və bu təyinat hem yaradıcıya, hem də liderlik potensialına malik şəxsiyyət etmad nümunəsi idi.

1990-ci ilde öz işinə mesul olan, dövlət idarəciliyində tacirübi, idarəcilik potensialı və mülletsevliyi, xalqa yaxınlığı ilə ad-sən qazanmış Erkin Səməndər Özbəkistan Respublikası Baş nazirinin müavini vəzifəsine təyin edilmişdir.

Yeni tarixi formasiyaya keçid ve müstəqilliyin ilk dövrlərində bu vəzifədə çalışmaq asan olmayıb, son derece çətin və meşqətli ilər olub. Lakin Erkin Səməndər həmişə olduğu kimi, 1993-cü ilə qədər respublikada ictmalı, məne-

vi-tərbiyə, təhsil, elm, ədəbiyyat, incəsənət sahələrində məsul rəhbər kimi fedakarlıqla çalışıb.

1993-cü ilde təqəüdə çıxb, yaradıcılıqla meşqul olub. Erkin Səməndər sahligində iki dəfə - 1967-77 və 1990-1993-cü illerde paytaxtda yaşayıb, gərgin ictimai fealiyyətə meşqul olub. O, təqəüdə çıxdıqdan sonra da gah Daşkənddə,



gah da Xərezmdə yaşayıb, bir sıra əsərlərini yazıb.

Şəhərin gərgin fealiyyətinə ve ədəbi portretinə nəzar salmağımızın səbəbi de eyni deyimdir: "Şairler kəndde doğulur, Parisdə ölürlər". Erkin Səməndər, göründüyü kimi, yalnız ədəbi qurumlarda deyil, müxtəlif mesul vəzifelərde çalışıb. Qərbə yayılan deyimin eksesinə olaraq, hər bölgənin özünəməxsus "Paris" ədəbi ab-havası var ki, bu da nadir istedadlından öz doğma məhəllələrində yaşayaraq ədəbiyyatın yüksəlişinə töhfə vere bileyəcini subut etdi. O həm rayonda, həm də respublika seviyyəsində mesul vəzifelərde çalışarken ucqar rayonlarda istedadlı, nadir qabiliyyətə malik gənclərə destək olub, onlara imkan yaratmağa çalışıb.

O, Xərezmdə Nəvai, Agahi, Abdulla Qədiri, Namanqanda Maşrab, Əndicanda Babur adına çoxlu parkların, evlərin, muzeylərin yaradılmasına təşəbbüskarı olub və rəhbərlik edib.

Eyni zamanda o, özü de müxtəlif sahələrdə rəhbər vəzifələrini artdıb, özbək ədəbiyyatının inkişafında xüsusi yərə tutan poeziya, dramaturgiya və nəsrde çoxlu əsərlər yaradıb. 20-ya yaxın poeziya toplusu, Özbəkistan radio və televiziyyası xəzinesindən 200-ə yaxın mahnı, onlarda dram, on beş poema, 40-dan çox bedii səhneler, filmlər, esserlər, "Allahın quyuşu", "Cəlaleddin Mənguberdi", "Min atlilar diyarı", "Qərb quşları", "Çarx", "Əvəz Öter", "Medraim Şirazi", "Uzun yoluñ hikməti", "Min atlalar diyarı", "Xive", "Taleyin yolları" kimilər nəsər əsərləri yazıcının yüksək yaradıcılıq potensialından ibarətdir.

Bu sebəbdən de yazıçının yaradıcılığı Metyakup Qoşcanov, Azad Şəfəeddinov, Qazaqboy Yoldaş, Əsrrə Səməd, Ədhembek Alimbə-

kov, Nurbay Cabbar, Nusrətulla Cumaxoca kimi bir çox özbək elm adamları tərəfindən müsbət qiymətləndirildi. Yazıçının yaradıcılığına həsr olunmuş bir sıra magistr və namizadlıq dissertasiyaları müdafiə edilib. Beləliklə, Erkin Səməndərin yaradıcılığı özək ədəbiyyatlaşdırılmış elmində yüksək dəyərini alıb və bu cür elmi araşdırmaçındı da davam edir.

Professor Qazaqboy Yoldaşın etiraf etdiyi kimi, "Erkin Səməndər əsasən tarixi mövzularda yazar, milletin mənəvi simasının köklərini tarixin qatlardan axtarın bir sənətkardır. Yazıçı xalqın tarixinin hansısa bir dönməndən baş vermiş hadisələrdən dəha çox hadisəyə sebəb olan və onun eyni şəkildə baş vermesini təmin edən insanları ruhi durumunun eks olunmasına diqqət yetirib. Bu baxımdan onun "Əcdadların qılıncı", "Cəvahir", "Ərib Mühammedxan", "Əbülgəzzi Bahadırخan", "Bəsəret" və "Sultan Cəlaleddin" dramları diqqəti çəkir. Ədib yaradıcılığı ilə həmisi doğulub boy-aşa çatdırı şəhəri Xərezm tarixinin sirlərini sehişlərini açmağa çalışır.

Erkin Səməndər bütün yaradıcılığını keçmişin bedii tədqiqinə, insanların döyüşlərinin eks olunmasına həsr edib. Yazıçı üçün məqsəd sehnəni təsvir etmək deyil. O, xalqın təbiətiindəki böyükülüyü və ərdəmliyi milli xarakterin qan yaddaşında axtarır, dündənən bu gün tapmağa, bu gün keçmiş vəsaitəsilə izah etməyə çalışır.

Ədəbiyyatşunas Əsrrə Səməd müəllifin poetik əsərlərinin belə dəyərləndirib: "Erkin Səməndərin poeziyasının mövzusu genişdir - innovativ dünəncə, qurucu insan, payızın xəzənə, vəfa və sadəqət, qız ifəti, ana dili, Aral və ümumiyyətə etraf mühit, qədim abidələr, həmrəylük və qardaşlıq, qədimlik və mənəviyyat, azad iradə və ədalət, həqiqət və yalan, esq; itirablılıq, gözəllik və əbədiyyət. Bütün bunlar Erkin Səməndərin qələmə alındığı mövzulardır.

Hayatın acı qanunauyğunluğu istədəli qələm adamı, dövlət xədими Erkin Səməndər 2024-cü il aprelin 13-də doğulub boy-aşa çatdırı şəhəri Xərezm vilayətində fani dünyaya veda edib haqq dünyasına köçdü.

Erkin Səməndərin vəfatı ilə bağlı Özbəkistan mətbuatında və sosial şəbəkələrdə dərc olunan yaşı və mesajların sözlərinə, məzmununa, məhəyyiyyətinə, nəzər salsaq, ortada səmimiyyət tablosu göründür.

"Erkin Səməndər Xərezm yaradıcılıq məktəbinin patriarxi idi".

"Erkin Səməndər nadir ədəbi fenomenidir. Onun şeiri de, nəsri de özü qədər celibedi, isti və bənzərsizdir".

"Erkin Səməndər vəfatı milət və ədəbiyyat üçün böyük tökfür. Xeyirxahlığın bir qanadı qırıldı".

"Erkin Səməndərin şeirlərinə əbəstələnmış mahnilər Özbəkistan radiosunun qızıl fondundadır.

"Amur əbədi axır, onun bir qolunu adı Erkin Səməndər idi".

"Erkin Səməndər Xərezmən eśl oğlu, bu elin fəxri, dövrünün böyük şairi idi".

"Erkin Səməndər eməlisaleh in-sən, xalqın böyük şairi və yazıçı idir".

"Erkin Səməndər möcüzəye çevrilmiş söz sənətkarı idir. Özbək xalqının arzu və isteklərini, duygularını ifadə edirdi".

"Onu son menzilə yola salma-ğşa gələnlər şairin məşhur "Xərezm övladıyım" poemasından misralar söyleyirdilər.

"O, çox medəni və yarışıqlı in-sən idi. Bəla bir insan yer altına neçə sığar?".

"Erkin Səməndər ədəbiyyatşunasının küber sırması və qıruru id. O, xalqın dərdində, kədərində, şərkiq olan əsl şair, həm de məhrəbən müəllim, ictimai və dövlət xədimi idi".

"Erkin Səməndərin vəfatı ilə Xərezmən ədəbi mühitində bir dövr başa çatdı".

Bu etiraflar həyatda parlaq iz qoyma unudulmaz sənətkar və görkəmli dövlət xədiminin ünvanına deyilən ürək sözleridir.

Həmin günlərdə qızına - gözəl şaire bacımız Seyyara Səməndəre bir neçə təşkili söz de men gör-dərdim: "Əziz Seyyara xanım, üzülməyin, lütfən, Çoxlu ağlayıb üreyinizin yükünü boşaldın. Atanız qarib yera getməyib, Allahının rəhmətinə siğinib, Sevgisinin yanına uçub. Cənnətinə qovuşub. İnsan bu fani dünyada təkdiyinin, qurdugunun nəticəsi olaraq iki adı qoyub gedir: yaxşı və pis. Atanız Erkin Səməndər yaxşı insan adı ilə bu dünyaya vida edib ömrün-gün eşqinə qovuşdu. Bu gözəlli düşünün və təskinlik tapın. Gelən bir gün gedir. Bu hikmet Sirri Kudanındır. Səbrinizi Allah versin. Onun ədəbi əsirini toplayib yenidən naşr edin, onu seven insanların qəlbində daim yaşayacaq, buna inanın".

Gələn il xalq qalbinde heykələşən şəxsiyyətin 90 illik yubileyi tamam olur.

İnanırı ki, şairin xatirəsi ezi-zit tutulur. Özbəkistanda geniş qeyd olunacaq əsərləri, həqiqində xatır kitabları neşr olunacaq.

Erkin Səməndər adına Yaradıcılıq Fondunda ədibin əsirlərin tədqiq və təbliği, istedadlı gənclərə desətək olmaq yönündən layiqli işlər görüleceyinə eminik.

60-cılar ədəbiyyatının görkəmli nümayəndəsi Erkin Səməndərin adı illər boyu onun əsərləri ilə yanaşı seslənəcək. Xərezmən şair, yazıçı və dramaturq, publisist, jurnalist, "Dostluq" ordenli fəxri oğlu Erkin Səməndərin keçdiyi şərflə ömr yolu və yaradıcılıq yolu, şübhəsiz ki, əbədiyyət yoludur.

Alimz Ülvi Blinnətova, professor, Seyyare Səməndə, dosent